

*Azərbaycan Respublikası Təhsil Nazirinin  
12 avqust 2013-cü il tarixli  
767 nömrəli əmri ilə təsdiq edilmişdir*

**Təhsil Nazirliyinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı**

**Təhsil Nazirliyinin  
Tədbirlər planı**

<b>Sıra №- si</b>	<b>Tədbirin adı</b>	<b>Təhsil Nazirliyinin icraçı şöbə və qurumları</b>	<b>İcra müddəti (illər üzrə)</b>	<b>Dövlət Proqramı üzrə icraçılar</b>
<b>1.</b>	Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərin verilməsi	Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi	2013-2016	Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi,

				Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti orqanlar
<b>2.</b>	Narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində uğurlu strategiyası olan dövlətlərin təcrübəsi ilə tanış olmaq məqsədi ilə belə dövlətlərlə əməkdaşlığın genişləndirilməsi	Beynəlxalq əməkdaşlıq şöbəsi, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi	2013-2018	Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu
<b>3.</b>	Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınmasına dair beynəlxalq konfranslarda,	Beynəlxalq əməkdaşlıq şöbəsi, Strateji təhsil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi	Mütəmadi	Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət

	seminarlarda və digər tədbirlərdə aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakının təmin edilməsi			Komitəsi, Dövlət Sərxəd Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, digər aidiyyəti orqanlar
4.	Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün metodik tövsiyələrin hazırlanması	Elm şöbəsi, Dərslük və nəşriyyat şöbəsi, İqtisadiyyat şöbəsi, Təhsil Problemləri İnstitutu	Mütəmadi	Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə
5.	Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan	Strateji təhsil, planlaşdırma və kadrların idarə olunması, Tərbiyə və məktəbdənkənar müəssisələrlə	Mütəmadi	Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Narkomanlığa və Narkotik

	profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması	iş şöbəsi		Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu,
6.	Narkomanlığın zərəri barədə metodik-tədris vəsaitlərinin hazırlanması və elmi tədqiqat işlərinin genişləndirilməsi	Elm şöbəsi, Dərslük və nəşriyyat şöbəsi, Təhsil Problemləri İnstitutu	Mütəmadi	Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
7.	Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi	Deinstitutlaşma və uşaqlar müdafiəsi idarəsi, İctimaiyyətlə əlaqə şöbəsi , Təhsil Problemləri İnstitutu,	Mütəmadi	Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, bələdiyyələri cəlb etməklə
8.	Təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr	Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi,	Mütəmadi	Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz

	arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən bu barədə videofilmlərin nümayiş etdirilməsi	İctimaiyyətlə əlaqə şöbəsi , Təhsil Problemləri İnstitutu		Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə
<b>9.</b>	İxtisasartırma və yenidən hazırlanma institutlarında məktəb psixoloqlarının hazırlığı proqramına narkomanlıq probleminə aid müvzuların daxil edilməsi	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi	Mütəmadi	Təhsil Nazirliyi
<b>10.</b>	Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması	Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi, İqtisadiyyat şöbəsi	2013-2015	Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Təhsil Nazirliyi, Səhiyyə

				Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
<b>11.</b>	Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman yarışlarının keçirilməsi	Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi, İqtisadiyyat şöbəsi, “Təhsil” Respublika İdman Mərkəzi, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi	Mütəmadi	Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, digər aidiyyət orqanlar
<b>12.</b>	Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düşər olmamağın yolları barədə internet səhifələrində (xüsusilə sosial şəbəkələrdə) təbliğat aparılması	İctimaiyyətlə əlaqə şöbəsi	Mütəmadi	Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə

13.	Müasir informasiya texnologiyalarının imkanları və elmi nailiyyətlər nəzərə alınmaqla, sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı məlumatları özündə əks etdirən tədris vəsaitlərinin hazırlanması	Təhsil Sisteminin İnformasiyalaşdırması idarəsi, Dərslük və nəşriyyat şöbəsi, İqtisadiyyat şöbəsi	2013-2018	Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
14.	Pedaqoqlar, tibb işçiləri, valideynlər və yetkinlik yaşına çatmayanlar üçün narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası üzrə yaddaş kitabçalarının, xəbərdarlıq vərəqələrinin və metodik materialların hazırlanması və paylanması	Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi, İqtisadiyyat şöbəsi, Dərslük və nəşriyyat şöbəsi	Mütəmadi	Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə